

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.

AZERTAC xəber verir ki, müraciətdə deyilir:
- Möhtərem cənab Prezident.

Azərbaycan torpaqlarının böyük bir hissəsinin 30 il ərzində davam edən işğalına son qoyulması, dünyanın hansı səmtində yaşımasından asılı olmayaq, hər bir azərbaycanlı üçün doğma və əziz olan Qarabağın düşmən tapdağından azad edilməsi dövlətimizin tarixinə ən şərəflə sehifə kimi yazılıcaq, bu tarixi gün əsrlər boyunca xalqımızın fəxarət və qurur mənbəyi kimi gələcək nəsillərin də qəlbində özünə yer alacaq.

İki yüz il bundan əvvəl Rusiya imperiyası ilə Qacarlar dövləti arasında bağlanmış Gülüstan və Türkmençay sülh müqavilələri ilə tarixi Azərbaycan torpaqları iki dövlət arasında bölündürüldü. Bundan sonra qədim tarixə və mədəniyyətə malik Azərbaycan xalqı tarixin sonrakı mərhələlərində ayrı-ayrı inkişaf yolları ile ireliləmək məcburiyyətində qaldı. Eyni zamanda, bu müqavilələrin imzalanması ilə Rusiya Cənubi Qafqazda öz forpostunu yaratmaq məqsədile Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırılmasına başladı. Türkmençay müqaviləsinin nəticəsi olaraq 40 min erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirne sülh müqaviləsinin nəticələrinə görə isə Osmanlı İmperiyasının ərazilərində yaşayan daha 90 min erməni Naxçıvan, İravan və Qarabağ xanlıqlarının ərazilərində yerləşdirildi. Bununla müsəlman əhalisinin öz tarixi torpaqlarından sixisdərib çıxarılmasına başlanıldı. Hətta Avropa və Amerika tarixçiləri tərəfindən də təsdiq olunub ki, Azərbaycan ərazisində ermənilərin məskunlaşdırılması nəticəsinde təkcə 1828-1920-ci illər ərzində artıq iki milyondan çox müsəlman əhali məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş və dəqiq məlum olmayan sayıda insan qətlə yetirilmişdir.

Sovet İttifaqı yaradıldıqdan sonra da ərazilərimizin ermənilər tərəfindən tədricən zəbt olunması prosesi davam etdirildi. Həmin dönmədə "proletar beynəmiləciliyi" şüarları ilə maskalanan sovet Rusiyası Ermenistanın Azərbaycan ərazilərinin hesabına genişlənməsinə əlverişli şərait yaratdı. Sovetləşmənin ilk dövrlərində cəmi 10 min kvadratkilometr ərazisi olan Ermenistan Dərələyəz, Zəngibasar, Zəngəzur və Göyçə mahallarının hesabına ərazilərini 26 min kvadratkilometrə çatdırıbildi. Azərbaycanın isə Naxçıvanla olan quru əlaqələri tamamilə kəsildi. Qarabağ mahalının dağ və aran hissələrinə bölünməsi, onun digər hissəsi Zəngəzurun Ermenistana verilməsi bir vaxtları ərazisi 14 min kvadratmetrdən çox olmuş tarixi Qarabağ mahalının yox edilməsinə getirib çıxardı. 1920-1986-ci illər ərzində Göyçə və Dilican dərəsi, Naxçıvanın 9 kəndi, Mehri rayonu, Sədərək və Kərki ərazilərinin bir hissəsi, Laçın rayonunun Qaragöl yaylağının, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazisinin, Kəlbəcər rayonunun Zod qızıl ərazisinin bir hissəsi, Qazax rayonunun İncədərə yaylağı və əlavə 2500 hektarlıq torpaq sahələri, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin bir hissəsi müxtəlif behanələrlə zəbt edildi. 1923-cü ildə qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı və bununla erməni şovinistlərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün meydən açıldı, Cənubi Qafqazda ötən əsrin sonlarında və bu əsrin əvvəllərində yaşanan faciələrin əsası qoyuldu.

1988-ci ilin fevral ayında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti səlahiyyəti olmaya-olmaya ozamankı Azərbaycan Konstitusiyasını pozaraq vilayətin Ermənistan SSR-ə birləşməsi haqqında qərar qəbul etdi. Moskvanın dəstəkçi siyaseti nəticəsində sonradan açıq hərbi əməliyyatlara çevrilən erməni təcavüzü torpaqlarımızın 20 faizinin işğalına, 1 milyondan çox insanın öz doğma torpaqlarında qaçın və məcburi köçküne əvvəl məqsədli təcavüzə səbəb oldu. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra geniş miqyas almış işğalçılıq mühərabəsinin gedişində Azərbaycan Respublikası ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 20 minden çox azərbaycanlı qətlə yetirildi, on minlərlə soydaşımız yaralandı və əsil oldu. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovularaq öz dədə-baba yurdlarından didərgin salındı. İşğalçılıq mühərabəsi zamanı erməni şovinistləri azərbaycanlı əhaliyə qarşı bir sıra soyqırımı cinayətləri töretdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gece Xocalı şəhərində əsrin ən dəhşətli facielerindən biri baş verdi. Soyqırımı aktı nəticəsinde 613 nəfər dinc azərbaycanlı milli mənsubiyetinə görə vəhşicəsinə qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 sakin girov götürürlərək amansız işğəncələrə maruz qaldı. Girov götürürlənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bugündək məlum deyil.

Yalnız 1993-cü ilin iyun ayında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Ermənistanın ölkəmizə və xalqımıza qarşı yürüdüyü etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasetinə qarşı müqavimət cəbhəsi yaradıldı. Ordu quruculuğu və silahlı qüvvələrinin möhkəmləndirilməsi sahəsində görülən düşünsümüş tədbirlər Ermənistan hərbi birləşmələrinə ağır zərberə endirməyə və işğal altında olan bəzi əraziləri, o cümlədən Füzuli rayonunun strateji əhəmiyyət daşıyan Horadiz qəsəbəsini azad etməyə imkan verdi. Azərbaycanla silah dili ilə danışmağın daha mümkün olmadığını gören Ermənistan Respublikası 1994-cü ilin mayında atəşkəs imzalamış məcburiyyətində qaldı. Bununla da Ermenistan-Azərbaycan münaqişəsinin dinc yolla həlline nail olmaq üçün mötəbər beynəlxalq təşkilatların köməyi ilə aparılan danışqlara əlverişli şərait yaradıldı. Həmin təşkilatlar tərəfindən qəbul olunmuş sənədlər münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənali şəkildə təsdiqlənib, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunub. Lakin münaqişənin həll edilməsi üçün göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir şəmərə verməyib. Bu dövlətin rəhbərliyi cəzasız qalmasından, bölgədə sülh və sabitlik yaradılmasında maraqlı olmayan xarici qüvvələrin dəstəyindən istifadə edərək aparılan danışqlar prosesini pozmaq və Azərbaycan torpaqlarının işğalını əbədi-ləşdirmək üçün müntəzəm cəhdələr göstərib.

O cümlədən 2018-ci ilin aprelində Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Azərbaycana qarşı təxribatlar daha geniş vüsət alıb. Ermənistan rəsmiləri öz bəyanatları və davranışları ilə səbut ediblər ki, bu dövlət neinkı işğal altında olan əraziləri qaytarmağa hazırlaşmış, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etmək niyyəti güdür. Bu məqsədle Ermənistan rəhbərliyi 2020-ci il sentyabrın 27-də növbəti planlaşdırılmış təxribata əl atıb. İşğalçı ölkənin silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutublar. Məlki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar olub. Düşmənin hückmənən cavabında Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinə uyğun özünü müdafiə hüququndan istifadə edərək təcavüzkarı sülhə məcbur etmək məqsədi ilə eks-hükum əməliyyatına başlayıb. Sizin rəhbərliyinizle Azərbaycan Ordusu 44 gün davam edən əməliyyat gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı sehifələr yazıb. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernlaşdırılması ilə bağlı son 17 ildə həyata keçirilən hərbi siyasetin səmərəliliyi döyük meydanında təcəssümüňü təpib. Güclü Ordunun yaradılması, Silahlı Qüvvələrimizin en müasir döyük vasitələri ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilmesi, Ordu ilə xalqının vəhdətinin təmin edilməsi rəşadətli Azərbaycan Ordusunun möhtəşəm Qəlebəsinin kökündə dayanan həqiqətlərdir. Azərbaycan Ordusu Vətən mühərabəsində qazandığı qələbəsi ilə hazırkı dünyadan ən güclü, müasir, hazırlıq, yüksək döyük qabiliyyətine malik olan orduları sırasında layiqli yer tutduğunu əyani şəkildə sübata yetirdi. İnanıraq ki, müzəffər Ordumuzun döyük əməliyyatlarını xüsusi peşəkarlıqla planlaşdıraraq həyata keçirmək strategiyası və taktikası digər ölkələrin hərbi strukturları tərəfindən öyrəniləcək və tətbiq ediləcəkdir.

Cənab Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyinizlə cəmi 44 gün davam edən mühərabədə Azərbaycan beş ilə işğal olunmuş və 30 il ərzində möhkəmləndirilmiş torpaqlarımızı düşməndən geri aldı. Bir il əvvəl bəyan etdiyiniz "Qarabağ Azərbaycandır!" ifadəsi xalqımızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya əsası, qələbəyə səsləyən lider çağırışı oldu. Bütün xalq bu çağırışa səs verdi, birləşdi, qələbəmizin əsasına çevrilən milli birliliyimizi və həmrəyliyimizi formalasdırıb. Cəmiyyətimizin bu günlərdə nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın Sizin etrafınızda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, Azərbaycanın bütün dünyaya ciddi mesajı kimi qəbul edildi. Vətən mühərabəsində qazanılan tarixi qəlebə Azərbaycan xalqının əzminini, qətiyyətini, mübarizliyini, doğma torpaqları uğrunda hər cür fədakarlığı və qəhrəmanlıq hazırlığı hazır olduğunu göstərdi. Xalqın və Ordunun Prezident və Müzəffər Ali Baş Komandan kimi Size dərin inamı Vətən mühərabəsinin tarixi qəlebə ilə başa çatması ilə bütün dünyaya bir daha aydın şəkildə bəyan oldu.

Sizin adınız gələcək nəsillərin qəlbində Azərbaycan xalqının qurur mənbəyi olaraq əbədi yaşayacaqdır!

Qarabağ Azərbaycandır! Eşq olsun müzəffər Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!